

Zahid Xəlil: Bu gün uşaqları təaccübəndirmək çox çətindir

İkisahil.TV-nin bugünkü müsahibi şair, pedaqoq, filologiya elmleri doktoru Zahid Xəlildir



- Zahid müəllim, etirai edək ki, son illər uşaqlarda mütləcioğan çox müasir texnologiyalara maraq artıb. Müsəbir uşaq ədəbiyyatının hazırlı durumunu necə dəyərləndirirəndiniz?

- Uşaqlar üçün klassik uşaq edebiyatı nümunələri ilə yanaşı, dəyişen dünyani qarvamaga kömək edən, ölkəmizin yeni dövrünün realitələrini təsəvvür etmeye təsir göstərən yeni tipli edebiyatı da müdafiə etməyə vaxt var. Ümumiyyətə, bətlüküdə ədəbiyyat, o cümlədən de uşaq ədəbiyyatı daim yenilənilən və zənginləşdirilməlidir. Azərbaycan uşaq ədəbiyyatı Sovet dövründə, xüsusilə 80-ci illərin sonunda SSRİ üzrə on qabaqcıl ədəbiyyat idi. Rus ədəbiyyatçularımızın bizimlə hesablaşdırıldır, haqqımızda meqalələr yazırdılar, aramızda dialoq ve müzakirələr olurdu. Məlum 90-ci illərdən sonra teke ədəbiyyatın yox, bütün mədəniyyət sahələrinin inkişafına mane olacaq cəhəter meydana çıxdı. İndi de uşaq ədəbiyyatı meydandañında döyüñənər ancaq qocaman yazıçılarından, eksiyətli təqadüdçü çıxan mülliimlərlə, yaşı etibarla, demek olar, onlar da bizim nəsilindəndir.

- Çökdiyinən zəhmətin qarşılığını görmüsünüz?

- Əlbəttə. Bizim dövrümüzde yüksək nümunələri var. Məsələn, men yazarlarının ekseriyatını xarici ölkələrdə yazmışım. Hətta menin haqqında o zamanlar miflər yaranmışdır. Hər yeni eserimi başqa-başa şəhərlərdə yazdım. O zaman yazıçıya, onun heyat tərzinə böyük hörmət vardi. Ən yaşlı yaşayan insanlar yazıçıları idi. Menin Moskvada bir lida dörd kitabım çıxmışdır. Bu, meni çox fərehəndirdi. Artıq özümü Ümumittifaq mülqəsində yazıcı hesab edirdim. Ən uğurlu kitabım "Salam, Cırdan" kitabımdır. "Ör söz"ünü de özüm yazmışdım. Bu kitabı 1987-ci ilde Moskvada Beynəlxalq yarmarkada iştirak etdi. Yarmarkada xarici naşırılar işlərək edir, müqavilələr bağlayırdılar. Menin kitabım rəfəf aşağı gündən qoyulmuşdu. Birdən səs-küy yaradı ki, komiksıya var. Hami kenara çəkildi, gördüm iki nəfər gellər. Mərkəzlə Komitenin katibi Yakovlev və ulu öndər Heydər Əliyev. Nəşriyyatın direktoru menin kitabı rəfəf aşağı gözdündən götürüb arxasında qızıldı. Geldi onlara təref, görüşdü və səhəbet vaxtı kitabımı göstərib dedi. - Sizsin Cırdanınız da buradı. Ümummilli

Liderimiz müellifi ile maraqlandı, geldim görüşdüm. Gördüm ki, Ulu Önderimiz bəsi böyük bir yarmarkanın xalqının yazılı nümayəndəsini görəmeyin çox sevindi. Bu, hem Azərbaycan uşaq ədəbiyyatının, hem de yazışısının uğuru idi.

- *Bu gün ədəbiyyat galır getirir-mi?*

- Getirmir. Biz mehsullarımızı dünənəyə təqdim ede bilmirik. Şairlerimiz min bir zəhmətə yazıqları əsərini mecbur olub öz vesaitləri hesabını çap edirlər. İki kitabım Türkiyədə çapdan çıxbı. O kitabların her ikisi de "Amazon" kitab mağazalarının onlayn şəkildə satılır. Türkiyədə satış işlərinin kitabı çap edən neşriyyatlar həyata keçirir. Burada çap olunan kitabların uşaq ədəbiyyatının nezərət futurum-dünyaya çıxışı olmur. Teessüf ki, Azərbaycanda bu gün meni qanlı edəcək, diqqətimi çəlb edəcək uşaq ədəbiyyatı nümunelerine çox az rast gelirəm.

- *Sizca, uşaqları mütləkəyə çalb etmək üçün kitabları tərtibatın önemi var mı?*

- Uşaq kitablarında şəhərlər, rəng-xüsusi yer tutur. Uşaq əsərlərinin şəkil çəkən rəssamlara layiq olduları qonoravar verilse dəha yaxşı nəticələr görə bilər. Çünkü uşaq kitablarının tərtibatı çox çətindir. Məllyiye mahdudiyyəti ucbatindan şəhərləri internetdən götürüldüyü üçün şəhərləri canlandırmır.

- *Uşaq ədəbiyyatında təqidçilər nəzərləri çalb etmir. Ümumiyyət, təqidçisi olmayıñan ədəbiyyat inkişafı edə bilərmi?*

- İndi nəzərləri dəha çox təqidçilər, təqifçilər, təqifçilərdir. Məsələn, təqidçilər təqidçilərdir. Çünki təqidçilər təqidçilərdir. Bəzən təqidçilər kimi dənəşmənlər yaranır. Təqidçilərlər çoxu tənqid, yaxın münasibədə olub, oturub-durdurdu mülliillilər haqqında tərif yazmaqla müşəqdürülərlər. Onu deyim ki, men genc vaxtlarında hem de eməlli-başlı təqidçi idim.

- *Internet asidir. Əvvəlki illərdən fərqli olaraq uşaqları təaccübəndirmək çox çətindir. Uşaq yazıçıları bunun ödəsindən gəliblərmiş?*

- Hesab edirəm ki, internet esrinin uşaq yazıçıları müasir elmleri bilməlidirlər ki, uşaqların maraqlarının önüne keçirməcə barəsindən. Müsəbir uşaq yazıçısı fizikanı, riyaziyyatı, inforamatiikanı bilməlidir. Uşaq öz yazı-

cisindən çox bilirse, onu nece təaccübəndirə bilər? - Ümumiyyətə, yaxşı yazmaq üçün çoxlu mütləkə və müsəhahide etmek lazımdır. Uşaqlar üçün klassik naşıl da yazılmalıdır, müasir de. Klassika uşaqların öz kökünə bağlanmasına xidmet edir. Uşaqlar ilk dəfə mensub olduları xalqın dilini onun adəbiyyatı vasitəsi-le daha mükemməl öyrənirler. Uşaqlar diqqətini çəlb etmek üçün naşıl-larımız sehnələşdirilmiş disklear köçürülməlidir. Bəzi uşaqlar ola bilsin ki, indi kitabı qəbul etmir. Biz bunu uşaqlara hansısa formada təqdim etməyin yolunu tapmalıyıq. Uşaqlann cynaməq istədiyi oyulara uşaq ədəbiyyatını qatmaq. Deyərdim ki, uşaq ədəbiyyatımızda iclimali və sosial məzmun öz ehət dərişini get-nişləndirməlidir.

- *Müsəbir uşaqları dəha çox han-sı mövzularda olan əsərlər çalb edir?*

- Uşaq böyükəkcə, mühültə və cəmiyyətə integrasiya olunduqda on-ların heyat hekayəsi de dayısı. Uşaq-ların şəhərlərini adəbi janları in-kişəf mərhələləridir. Kləbedicili internet resursları ilə rəqəbat aparmaq üçün çəgədə uşaq ədəbiyyatı dəha canlı, sadə dildə yazılımlı, uşaqların üreyinə yol tapmalıdır. İlk baxışda uşaq ədəbiyyatı nəşrləri ilə bağlı vəziyyət kemiyət baxımından qəna-bəctər. Buryur, qarşına növbənən kitablar: dünya ədəbiyyatı nümunələri, naşıllar, şeirlər kitabı düzəncəklər. Lakin elə nümunələri rəstələşir ki, sadəcə, teessüf hissi keçirirsen. Çünkü çap olunan eksər şeirlər menəsiz söz yığını tesiri bağışlayır, sərf qayıfe-pərvənlilik nümunəsi olan, uşaq təhkiyəsinin şirkiliyindən uzaq və səfərlerde ciliz vətənpərvərlik, bəsli humor hissü üstünlük təskil edir. Mənə elə kitablar bağışlayırlar ki, görürəm, o zaman bu cür yazıları redaksiyanın qapısından içəri buraxmazdır, amma indi yüksək tərtibatla çap etdirib paylaşırlar. Bunlar ədəbiyyat və mədəniyyətin in-kişəfinə mane olan birinci sebəblərdir. Texnika, Internet esrinde, bül-tün el çatmayan azurların reallığı əvvəriliyi bir asrda yaşayın və uşaq-lar da bütün bu hadisələrin içərisində formalaslaşır, təribyənilir. Hesab edirəm ki, XIX-XX asrda yaranmış ədəbiyyatla XXI esrin uşağıni böyütmək, formalaslaşdırmaq mümkün deyil. Yeni-lkləre açıq olmalıdır.

Şəmsiyyə Əliqizi,
"iki sahil"